



*Həyatı deyil qocalmağı
gecikdirin*



OKSİGEN KLİNİK XƏSTƏXANASI
Bakı ş, Nərimanov r-nu 1959-cu məhəllə
(Nərimanov kt-nın arxası)

Tel : 012 906
E-mail : mail@oksigen.az

**Türkiyədə 7 ayı mərkəzdə 15
ildir xidmət verən Türk həkimləri
artıq Bakıdadır!**



XİDMƏTLƏR

1 - Dəri ilə bağlı xidmətlər;

- Xal və Çillərin müalicəsi
- ləkə müalicələri (GÜNƏŞ qocalıq və hormonal ləkə)
- səpki, qarın və yağlı dəri müalicəsi
- quru dərilərin nəmləndirici müalicələri
- qırışıqlıq və uzun cavanlaşdırılması müalicələri
- üz sallanmalarının müalicələri
- gözaltı torbalar və gözaltı kölgəliklərin müalicəsi
- miqren müalicəsi
- tərləməyə qarşı müalicələr (hiperhidroz)
- Tatuaj silmə

2-Bədən ilə bağlı xidmətlər

- a-selülitin müalicəsi
- b-sallanmaların müalicəsi
- c-çatlaqlardan müalicə
- d-Lokal piylənmə və zəifləmə müalicələri

3 - Lazer xidmətləri

- Fraksional karbondioksid lazer
- Karbonpeeling (spektra)
- Diode lazer ilə epilyasiya
- Aleksandrate lazer ilə epilyasiya

4 - Saç və saç ekilməsi

- Saç tökülməsində Mezoterapi və PRP
- saç ekilməsi

Əməliyyatlar;

- Botox
- Doldurmaq, İşıq plombu
- Mezolifting
- Göz ətrafı mezoterapiya
- PRP
- karbon peeling
- Qızıl iynə və Radyofrekans
- Lazerlə dərinin cavanlaşdırılması
- Dəriyə xüsusi qulluq
- Dəri üçün xüsusi maskalar
- Gənclik peyvəndi

- AWT
- CRYOLİPOLİZ
- Mezoterapi
- Lipoliz
- QIZIL İYNƏ İLƏ RF

Sizcə dondurularaq yağlar əritmək olar?



Cryolipo Soyuq Lipoliz

Bir saatda ağrı-acısız arıqlamağınız mümkündür!

Piylənmədən xilas olmaq istəyirsiniz, lakin bıçaq altına yatmaq, əməliyyat olmaq istəmirsiniz. Bunun mümkün olmadığını düşünürsünüzsə yanılırsınız. Çünki Cryolipo Soyuq Lipoliz sayəsində bir saatda ağrı çəkmədən piylərdən xilas ola bilərsiniz. Müalicə bədənin göbək, ətraf nahiyələr, qeysər yolu ilə doğum nəticəsində yaranan alt qarın, kürək, bud, qıç kimi nahiyələrdən ibarət olan yağ toplanmalarının 20-40% faiz azalmasını təmin edən bir müalicə üsuludur. Hər yaşda olan qadın və kişi xəstəyə tətbiq oluna bilər, xüsusilə kökəlməyə meyilli olan və daima belə problem yaşayan insanlar tərəfindən seçilir. Ağrı-acı olmadan və ancaq bir seanslıq olması da əhəmiyyət kəsb edir. Belə vəziyyətlərdə digər müalicə üsulları ilə birlikdə tətbiq olunur.



Qanınızda gələn gənclik PRP

keçirilərk xəstənin ziyanlı nahiyələrinə enjekte edilir. Qana tətbiq olunan əməliyyat ilə əldə edilən plazmadakı trombosit sıxlığı 2-8 qat artırılaraq ziyanlı olan toxumaların yaxşılaşmasına çalışılır.

Hansı sahələrdə istifadə edilir?

PRP, yaxşılaşmayan yaralarda, ortopedik və vaskulyar problemlərdə, stomatologiya xəstəliklərində və estetik müalicələrdə istifadə edilir. Estetik məqsədlə; üzde incə və dərin qırışların olduğu nahiyələrdə, izlər, çatlaqlardan, saç tökülməsində, dəri tonunu dartılmasında, dekolte, qol, əl qocalması izlərini azaltmaqda istifadə edilə bilən bir üsuldur. PRP estetik məqsədlə tək başına istifadə olunduğu kimi, eyni zamanda kimyəvi peeling, dermabrazyon, lazer peelinglə birlikdə yaxşılaşmağı dəstəkləmək və daha yaxşı nəticə əldə etmək üçün də istifadə edilə bilər.

Qana tətbiq olunan əməliyyat ilə əldə edilən plazmadakı trombosit sıxlığı 2-8 qat artırılaraq ziyanlı olan toxumaların yaxşılaşması təmin edilir.

Damarlarımızda gəzən həyati maye olan qan bədən çəkimizin 1/3 'ünü təşkil edir. Qanın mobil işçiləri xaricində qalan maye qisminə "plazma" deyilir və plazma, amin turşuları, karbohidratlar, elementlər kimi əhəmiyyətli maddələrin toxumalara daşınmasını təmin edir. Qandakı əhəmiyyətli hüceyrələrdən biri trombosit (Platelet) dir. Tromboistlerin əsas vəzifəsi; damar bütövlüyü pozulduğunda qanaxmanı dayandırmaq və yaxşılaşdırmaqdır. Tromboistlerin tərkibində bir çox böyümə faktorları və sitokinlər mövcudur.

Tromboistler bu cəhətdən də yaraların sağalmasına kömək edir. Tromboistlərin bu faydaları aşkar edildikdən bu yana tibb sahəsində istifadə edilməyə başlanmışdır. Ziyanlı toxumaların normallaşmasını təmin etmək üçün istifadə edilmiş və uğurlu nəticələr əldə edilmişdir.

PRP Nədir?

FDA təsdiq edilmiş bir müalicə protokolu olan PRP ilə, xəstənin özündən alınan bir miqdar qan (8 -10 cc) xüsusi bir əməliyyatdan

Necə tətbiq edilir?

PRP 2 həftə ara ilə 3 - 4 seans tətbiq olunur. 10 - 12 aydan bir təkrarlanır. Tətbiq seansları ortalama 30 dəqiqə qədər davam edir. PRP plomb maddəsi olaraq dərin qırışıqlıqlara təsir edə biləcəyi kimi, Mezoterapiya və yaxud maska formasında da istifadə edilə bilər.

Kimlərə tətbiq olunar? Kimlərə tətbiq oluna bilməz?

Hər yaş cə cins qrupuna tətbiq oluna bilər. Xərçəng xəstələrində trombosit zəifliyi varsa tətbiq oluna bilməz.

Əlavə təsirləri varmı?

Otolog, yəni xəstənin özünə aid olduğundan heç bir əlavə təsirə malik deyildir. Əlavə bir maddədən istifadə xəstənin öz qanından olduğu üçün allergiya və digər reaksiyaların olması ehtimalı yoxdur. Yalnız tətbiq ediləcək nahiyəyə vurulan iynə nəticəsində yüngül ağrı və göyərti halları müşahidə edilə bilər.



İşığın gücü ilə dərinizdəki dəyişikliyi kəşf edin!

Karbon Peeling

Necə tətbiq olunur?

Karbon peeling'te ilk iş dəri səthinin karbon kremlə örtülməsidir. Karbon kremi, lazım olan enerjinin, dəri səthində maksimum səviyyədə öz təsirini östərməsini təmin edir. Lazerin xüsusiyyətinə görə, xüsusi olaraq hazırlanmış bu karbon krem mikrosaniyəlik döyümlərlə məsamələrin içinə yaxşıca yerləşdirilir və bu nöqtələr hədəf halına gətirilər. sonrakı nanosaniyəlik döyümlər ilə bütün partikulyarlar partladılaraq təmizlənir. Bundan sonra dəridə hiss edilə bilən bir parıltı müşahidə edilir. Bununla birlikdə, lazerin hüceyrə yenilənməsini təmin edən foto aktivasiyalı təsiri baş verir. Bu dəridə kollageni təmin edən elastikliyin inkişafına gətirib çıxarır.

Nə qədər davam edər?

Tətbiq 15 dəqiqə kimi qısa bir müddətdə tamamlanır və gündəlik həyatınızı heç bir mənfi təsir göstərməz.

Hansı hallarda tətbiq olunur?

Səpki və geniş məsamələrin müalicəsində yağlı derilərdə yağın azaldılmasında üz-bədən və əllərdə hormonal, günəş və ya yaşlılığa bağlı inkişaf edən ləkələr Çillər bəzi xallar solğun derilərdə dərinin cavanlaşdırılmasında

ƏKS TƏSİR VARMİ?

Karbon peeling, heç bir əks təsir olmadan, hər mövsümdə və gündüzdə də tətbiq edilə biləcək dərəcədə təhlükəsiz, sürətli, tez nəticə verən bir peeling.

GÖZLƏNİLƏN NƏTİCƏLƏR HANSILARDIR?

Erkən nəticələr;Müalicədən dərhal sonra aşakr olunan hamarlıq, parlaqlıq, bir çox ləkənin qısa müddətdə təmizlənməsi, məsamələrin möhkəmlənməsi müşahidə edilə bilər. Daha sonra; ləkələrin solmağa davam etməsi, dəri dartılmasının artması, kollagen istehsalındakı artıma bağlı olaraq dəridə möhkəmlənmə, yığışma kimi hallara rast gəlinəcək.

Spektra ilə döymələrinizi silirik!

Hər rəngdə döymənizi, sürətlə, təsirli və dərinizə zərər vermədən silirik. Bakıda ilk dəfə!

Spectra ilə klassik döymə silmə müalicələrindən fərqli olaraq xüsusi rejimi sayəsində mikrosansasiya tərəfindən də tətbiq edilə bilər. Bu rejim ilə yanaşı tətbiq edilən xüsusi karbon məhlulu mikrolazer peeling effekti yaradır.

Tətbiq zamanı 8 millimetr diametrə qədər böyüyən robot qol cihaz ilə geniş nahiyələrdə 10 Hertz qədər artan sürət sayəsində, qısa müddətdə geniş nahiyələri müalicə etmək imkanı var. Lazer şüaları boya parçaları tərəfindən əmilərək kiçik hissəciklərə ayrılır və bu hissəciklər vücudun immunitet sistemi tərəfindən bədənə xaric edilir. Bu hadisə bir neçə həftə davam edir. Karbon peelingdə istifadə edilən rejim xaricində, dörd fərqli başlıqdakı dalğa uzunluğundakı işıq ilə eyni sürət və konforda fərqli rənglərdə döymə silinə bilər.

Lazer yalnız döymə mürəkkəbini təmizləyir. Dərinin digər strukturlarına zərər vurmur.



Infini

Qızıl uclu iyne ilə

- üzün cavanlaşdırılması
 - Göz ətrafı mimika qırışları, dodaq ətrafı qırışları, əl vasitəsilə qırışıqlılarda
 - Səpki izləri
 - Yara izləri
 - Keloid
 - boyun və aşağı çənə ətrafı nahiyələrində
 - dəri və əl üzərində olan ləkələr,
 - qol və qarın sallanmalarında,
 - bədən çatlaqlarında,
- tək bir seansda belə
Hər mövsümdə və hər tip dəridə tətbiq edildikdən sonra iz və ləkə yaratmadan sürətli və uzun müddətli təsir göstərən müalicə ...



Lazer Epilyasiya Gələcəyin Texnologiyası

Hibrit Diode MeDioStar Next

- Epilyasyada tük folikulu üçün ən təsirli və etibarlı iki dalğa boyunu (800 nm - 950 nm) eyni vaxtda göndərə hibrit texnologiyası
- Saniyədə 12 Hz atma sürəti ilə ən sürətli diode lazer (SPM),
- SPM ilə ağrısız və çox sürətli epilyasiya,
- Burst rejimi ilə incə və açıq rəngli tüklərdə də təsirli,
- Aktiv soyutma,
- Yaz- qış lazer epilyasiya
- Bütün dəri tiplərində hətta yanan bədəndə və bütün tük tiplərində təsirli sürətli və ağrısız tətbiq etmək imkanı
- Çox təsirli nəticələr

Bakıda bir ilkə imza atırıq!

AWT

- **Selülit və həddən artıq köklüklə mübarizədə 40 illik Akustik təcrübə.**
AWT ® 6-10 sm dərinliyə qədər güclü mexaniki enerji dalğaları ilə tam qat toxuma aktivasiyasını təmin edir.
- elastin və kollagenə bol, yağ prosesi tənzimlənmiş və dövrəni düzgün şəkildə olan toxumaya "Aktiv Toxuma" deyilir.
- AWT'deki şok dalğaları sayəsində,
- Dəri; elastikliyi artır və bərkiyir.
- fibroz bantlar açılaraq dərinli buraxar və selülit aradan qaldırılır.
- Yağ hüceyrələrində hüceyrə pərdəsi keçiriciliyi artaraq yağ toxumasında volum itkisi emələ gəlir. Lokal piylənmə azalır
- Qan dövrəni və lenfatik dövrəni gücləndirilir.
- Əzələlərdə biomexaniki stimulyasiya və passiv hərəkət ilə əzələ hərəkətliliyi artır, kaloriya xərclənir. Elastiklik itkisi azalır.
- Toxuma ferment fəaliyyətləri ilə lokal və ümumi lipoliz təsiri yaradır.
- Maddələr mübadiləsi sürətini artıraraq arıqlamağa kömək edir.





Saç əkilməsi

Son 10 il ərzində böyük uğura imza atan saç əkilməsi metodları alınan nəticələrin daha təbii və tez olmasına imkan verir. İstifadə edilən metodların çoxalması və texnologiyanın dəstəyi və daha az seansın tətbiqi ilə əvvəlki illərdə edilənlərə nəzərən saç əkilməsi prosesi daha sürətlə reallaşdırılır və daha müsbət nəticələr əldə edilir.

Saç əkilməsi androgenik - kişi saç tökülmələri üçün tətbiq edildiyi kimi, bəzi qadın saç tökülmələrində, yol qəzası, yanıq kimi izlərin aradan qaldırılmasında da tətbiq olunur.

Saç tökülməsinin ilkin mərhələlərində ilk yanaşma dərman müalicəsi şəklində aparılırdı. Xüsusilə 20 yaşlarında, çox yeni tökülməyə başlayan saç tökülmələrinin qarşısının alınması üçün saç əkilməsi təklif edilməməkdədir. Buna qarşı tökülüb getmiş olan saçların dərmanla yenidən çıxarılma şansı təəssüf ki, yoxdur. Bu vəziyyətdə saç əkilməsi ilk seçim variantıdır.

Saç əkilməsi istiqamətində dünyada tətbiq olunan iki texniki vardır:

Bunlar FUT və FUE metodlarıdır.

Hansı saç əkilməsi texnikasının sizə uyğun olduğu sizin istəklərinizə əsasən, ancaq müayinədə sonra müəyyən edilə bilər. Qərar vermədən əvvəl yalnız bir metod deyil hər ikisi haqqında da məlumat toplamaq və sonra addım atmaq ən düzgün addımdır.

Saç Mezoterapiyası

Normal saç sayı 150.000 qədərdir. Gündə 50 -100 saç telinin tökülməsi normal qəbul edilərkən, patoloji hal sayılan saç tökülməsinin bir çox səbəbi ola bilər.

Saç tökülməsinin qarşısını almaq, saçın keyfiyyətini artırmaq, və yeni saç çıxışını aktivləşdirmək üçün müəyyən mərhələlərlə saçlı dəriyə, saçın ehtiyacı olan vitamin, mineral, zülalların və s. inyektə edilməsinə əsaslanan bir müalicə formasıdır

Türkiyədə 7 ayı mərkəzdə 15 ildir xidmət verən Türk həkimləri artıq Bakıdadır!

